



Zaman sübut edir ki, həqiqəti əks etdirən, xalqın mənafeyini, dövlətçilik maraqlarını ifadə edən istənilən söhbət maraqlı yazı mövzusuna çevrilir. Oktyabrın 21-də də əsl qəzet materialına çevriləcək söhbətlərin şahidi olduq. Bu söhbətlər bize vaxt baxımından kiçik görünsə də, Azərbaycan tarixinin çox mühüm mərhələsini əhatə etdiyinə, eləcə də bir əsrə ikinci dəfə dövlət müstəqilliyinə qovuşmağımızın ərefəsi barədə həqiqətləri eşitdiyimizə görə xüsusilə maraqlı idi.

Həmin gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavinləri Əli Həsənov və Hacıbala Abutalibov onların vəzifədən azad edilmək üçün verdikləri ərizələri ilə əlaqədar qəbul edirdi. Bu qəbullar tanınmış dövlət xadimlərimizin Azərbaycanda aparılan kadr islahatlarına təhsəf vermək məqsədilə öz vəzifə postlarının daha gənc nəslə ötürülməsi ənənəsi yaratdıqına görə də əhəmiyyətli idi, dövlət başçısının uzun illər iqtidár komandasında çalışmış şəxslərin səmərəli xidmətinə yüksək qiymət verən fikirlər səsləndirməsinə görə də.

Ancaq burada başqa bir məqam da var idi ki, həmin məqam istəfə ərizəsi yaranan məmurların mənəvi böyüklüyünü ortaya qoyurdu. Belə ki, həm Əli Həsənov, həm də Hacıbala Abutalibov müasir tariximizin Heydər Əliyev dövrünü məhz tarixi həqiqət kimi, qədirbilənliliklə, xoş məramla, səmimiyyətlə dilə getirdilər. Fikrimizə, Hacıbala Abutalibovun söhbətində tarixi faktları daha çox idi.

Prezident İlham Əliyev Hacıbala Abutalibovun məmər postunda xalqa və dövlətə göstərdiyi xidməti yada salmazdan qabaq onun vətəndaş kimi, Azərbaycanın sabahı üçün çalışan ziyalı olaraq oryaya qoymuşdur mövqeyindən danışdı:

“Bilirəm ki, siz həmişə ulu öndər Heydər Əliyevə sadıq olmuşunuz. Heydər Əliyev üçün ən ağır dövrlərdə siz öz sözünüzü demisiniz. Bəzi gənclər, əlbəttə ki, bunu bilmir və bəzi adamlar bunu yaddan çıxarırlar. Amma mən heç vaxt bunu unutmuram ki, o vaxt səni şəkildə ortalığa atılmış yaş senzi məsələsinə qarşı siz qəti etiraz bildirməsiniz. O vaxt ulu öndər Heydər Əliyevin xalq qarşısında nüfuzu çox yüksək idi və xalq ondan başqa heç kimi rəhbər vəzifəsində görmürdü. Onun gələcək fəaliyyətini əngəlləmək üçün o vaxt partokrat hakimiyyət yaş senzi kimi çox cəfang bir qaydanı tətbiq etmişdi. Səhv etmirməsə, 65 yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi. Ulu öndərin

də o vaxt 69 yaşı vardi və yadimdadır, siz parlamentin qarşısında kütləvi etiraz aksiyaları təşkil etmisiniz, öz sözünüzü demisiniz, heç kimdən qorxmamışınız”.

Dövlət başçımız xatırladır ki, o vaxt repressiya təhlükəsi çox böyük idi və Heydər Əliyevin hakimiyyətə gəlməsini əngəlləmək istəyənlər müxtəlif çirkin əməllərə əl atırdılar. Heydər Əliyevin yaxın silahdaşı Əjdər Xanbabayevi vəhşiçəsinə qətlə yetirdilər, özü də nə vaxt? Həmin gün ki, Heydər Əliyev Moskvadan Bakıya gəlməli idi. Mən ondan bir gün qabaq Bakıya gəlmədim ki, onu qarşılıyım. Onun gəlinini əngəlləmək, ona hədə-qorxu gəlmək üçün günahsız bir insani, ziyalını – Əjdər Xanbabayevi həmin o dəstə qətlə yetirdi.

Hacıbala Abutalibovun “Heydər Əliyevi hakimiyyətə xalq gotirdi” – ifadəsi tarixi bir həqiqətin dildə səsləndirilməsi idisə, onun “Heydər Əliyev Azərbaycan dövlətini yaradıb, dövlətçiliyin banisi dir, Siz isə inkişaf etmiş Azərbaycanın banisiniz. Azərbaycandakı sabitliyin qiyməti yoxdur” – fikirləri də ziyalı qədirbilənlilikinin nümunəsi idi.

Yeri gəlmişkən, cənab Prezidentin xatırladığı məqam – Əjdər Xanbabayevin qətlə yetirildiyi gün müasir tariximizin ən qanlı səhifələrindən biri olduğuna görə heç kəsin yadından çıxmır. Çünkü 20 Yanvar faciəsini, Xocalı soyqırımı bilavasitə düşmənlərimiz təşkil etmişdə, Əjdər Xanbabayevin qətlini Azərbaycandakı vəzifə düşkünleri, Heydər Əliyevin kölgəsindən belə qorxan mənfur insanlar törətmüşdilər.

Məşhur naşirin qızı Afət Xanbabayeva atasının 80 illiyi ilə bağlı mətbuata verdiyi müsahibədə bir sıra məsələlərə aydınlıq gətirib: “1987-1989-cu illər Azərbaycanın həyatında ağır illər hesab olunurdu... Hələ 1987-1988-ci illərdən onam deyirdi ki, hakimiyyətə Heydər Əliyev gəlməlidir. Heç kəsin ağlına golmirdi ki, Heydər Əliyev ağır xəstlikdən sonra qayıdır Azərbaycana rəhbərlik edə bilar. Amma Əjdər Xanba-

Mən Bakıya gəlməyə hazırlaşdım, may ayının sonuna bilet almışdım və bu barədə qardaşım Cəlala telefonla xəbər vermişdim. May ayının 30-da təxminən saat 12-də Xanbabayev zəng etdi və bildirdi ki, mənim Bakıya gəlməyimi eşidib. Soruşdum ki, haradan eşidib? O cavab verdi ki, Cəlal deyib. Xanbabayev dedi ki, bəs Sizi qarşılamağa hazırlaşırıq. Xalq, ziyalılar Sizi qarşılıyacaq. Bu sözləri o böyük sevinc və həyəcanla bildirdi. Eyni zamanda, Xanbabayev bildirdi ki, Bəxtiyar Vahabzadə ilə də, başqları ilə də danışıblar, məni qarşılıyacaqlar...

Heydər ƏLİYEV
Ümummilli lider

Tale onu Vətəne xilaskar kimini qaytarmışdı

Heydər Əliyevin Azərbaycana qayıtmamasını heç kim əngəlləyə bilmədi. Bütün təhlükələrə baxmayaraq, o, Bakıya gəldi, öz sözünü dedi. İndiki bəzi dırnaqarası özünüñ lider adlandıran qorxaqlardan fərqli olaraq, o, hər bir təhlükəyə, hər bir məhrumiyyətə getməyə hazır idi. Onun böyüküyü bundadır... Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi çox böyük fəlakətdən qorudu.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

bayev böyük inamla deyirdi ki, Heydər Əliyev mütləq Azərbaycana qayıdacaq. Ən azından, məsləhətçi kimi olsa da, xalqı idarə etməyin yolunu göstərməlidir.

1989-cu ildə onların Moskvada görüşü baş tutur... Moskvaya olan səfərlərin birində Əliyevlə görüşərək onu Azərbaycana gəlməli olduğunu inandırmaga çalışır. O da razılıq verir. Bundan sonra 20 Yanvar hadisələri baş verir. Xalq daha pis vəziyyətə düşür... Mayın 30-da atamı qətlə yetirdilər... Məlum idi ki, qətl Əliyevin gəlmişinin qarşısını almaq üçün yuxarıdan sisfari əsasında törədilmişdi. Heydər Əliyev gələndən sonra, nəhayət, qətlin üstü açıldı. Buna görə ona minnətdarıq. Qətlə Hacı Seyfəl adlı şəxs başçılıq edib. Qətlə isə Tarix Quliyev adında maştağalı törətmüşdi”.

Ulu öndər Heydər Əliyevin də Əjdər Xanbabayevlə bağlı fikirləri də müxtəlif matbuat vasitələrində və kitablarda işq üzü görüb. Fəxrəddin Ağamirzayevin 1999-cu ildə nəşr olunan “Gələcəyi görən insan” kitabında Heydər Əliyevin Əjdər Xanbabayev haqqında söylədiyi fikirlərə də yer ayrılib: “Əjdər Xanbabayevlə ilk telefon söhbətimiz 1989-cu ilin ikinci yarısında olmuşdu... Əjdər Xanbabayev bildirdi ki, Moskvadadır və mənimlə görüşmək istəyir. Mən etiraz etmədim və ev ünvanımı verdim. Həmin gün və ya ertəsi gün o bizə gəldi, söhbət etdik. O mənim vəziyyətimlə maraqlandı, necə yaşadığımı soruştı. Azərbaycanda vaxtilə bir yerdə işlədiyim adamların, qohumların gəlib-getmədiyi, məni yada salıb-salmadığı ilə maraqlandı. Mən gördüm ki, Xanbabayev mənim təcrid olunmuş vəziyyətdə, bəlkə də müəyyən qədər mühacirətdə, təzyiqlər altında yaşıdığım dövrdə bir xeyirxah, qədirbilən insan kimi mənimlə maraqlanır, danışbəzi şəyələri aydınlaşdırmaq istəyir.

Mən onun bəzi suallarına cavab verəndə gördüm ki, təccüb edir. Məsələn, mən ona deyəndə ki, uzun illər bir yerdə işlədiyim adamlar mən istefaya çıxdıqdan sonra hətta xəstə

olduğu vaxtlarda belə mənimlə maraqlanmayıb, məni arayıb-axtarmayıb, o çox təccübəldi, dəhşətə gəldi... Xanbabayevlə bizim görüşümüz, yaxın tanışlığımız belə başladı. Mən elə gəlir ki, ondan sonra da Xanbabayev Moskvaya yolu düşəndə bir dəfə də bizə gələməni maraqlanmışdı...”

Ulu öndər əlavə edir: “Mən mayın 30-da, təxminən gecə saat 12-də qardaşma zəng vurdum... Cəlal cavab verdi ki, bura dəhşətdir. Mən soruşdum ki, nə dəhşətdir, nə olub? O cavab verdi ki, Əjdəri öldürdülər. Mən soruşdum: -- Necə Əjdəri öldürdülər, nə üçün öldürdülər?... Cəlal dedi ki, kitab nəşrila əlaqədar onun evinə zəng vurub, telefonda səs-küy, ağlaşma eşidib, ona “Əjdər olüb” deyə cavab verərkən telefonun dəstəyini qoyublar. Bundan sonra Cəlal Bəxtiyar Vahabzadəyə zəng edib, lakin o bir şey bilməyib və deyib ki, tez məsələni aydınlaşdırır. 10-15 dəqiqə sonra Bəxtiyar Vahabzadə Cəlala zəng edərək bildirib ki, həqiqətən Xanbabayev yolda gülə ilə vurublar...”

Tamamilə günahsız bir adam, Azərbaycan xalqının ziyalıları içərisində dərin hörmət qazanmış bir adam, xalq qarşısında və uzun illər mədəniyyətimizin mühüm bir sahəsi olan nəşriyyat işində böyük xidmətləri olan bir adam amansız surətdə öldürültüb, qətlə yetirilib... Mən belə güman edirəm ki, Xanbabayev, məhz məni qorxudub Azərbaycana gəlməyimin qarşısını almağa görə öldürülmüşdür”.

Ancaq Heydər Əliyev heç nadən qorxmadı, Azərbaycana qayıtdı. Əvvəlcə Naxçıvanı məhrumiyyətlərdən xilas etdi, sonra isə bütövlükdə ölkəmizi ağ günə çıxartdı. Bu gün gənc müstəqil Azərbaycan dövlətinin qazandığı çoxsaylı uğurların hamisiniñ təməlində məhz ulu öndərin qətiyyəti, prinsipiallığı və heç kəsdən, heç nadən qorxmaması, comərdliyi dayanır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”